

Coğrafiya dərslərində fəal təlim metodlarından istifadə



Sadiq SADIQOV,
*Qəbələ rayon Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi,
respublikanın qabaqcıl təhsil işçisi*

Coğrafiya fənni üzrə təhsil programı nəticəyö-nümlü, şagirdlərin meyil, maraq və qabiliyyətlərinə əsaslanan, onların potensial imkanlarını nəzərə alan, fənnin xarakterik xüsusiyyətlərini, məqsəd və vəzi-fələrini, məzmununu, təlim strategiyalarını və şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir. Kurikulum dərslərdə yeni təlim metodlarından istifadəyə geniş imkan verir.

VII sinifdə coğrafiyadan “Dağların yaranması” mövzusunda apardığım dərsdə yeni təlim üsullarından istifadə ilə bağlı təcrübəmdən bəzi məqamları burada qeyd etməyi zəruri bilirəm. Müasir təlim metodları çoxdur. Mən dərslərimdə onların əksəriyyətindən istifadə edirəm. Lakin, fikrimcə, “Beyin həm-ləsi” şagirdləri daha çox fəallaşdırır. Ona görə də bu üsuldan daha çox faydalananıram. “Dağların yaranması” mövzusunun tədrisi zamanı da bu üsula müraciət edirəm.



Öncə hazırladığım diaqramı lövhədən asıram. Sonra şagirdlərə sualla müraciət edirəm:

- Kənarda olan dairələrin içərisində yazılmış “yamac”, “hündürlük”, “ətək”, “zirvə” terminləri hansı coğrafi mövzuya aiddir?

Onlar bu sözlərin dağa məxsus olduğunu qeyd edirlər. Sonra onlar “Google Earth” programında dağların kosmik təsvirlərinə baxırlar. Şagirdləri 4 qrupa böylərəm. Hər qrupa aid rəngli kağızları stolun üstünə qoyub, onların şagirdlər tərəfindən götürməsini təklif edirəm. Onlar qırmızı, yaşıl, sarı, göy rənglərini götürüb qruplara bölünürələr. Qrupları isə dünyanın ən mühüm dağ sistemlərinin adları ilə adlandırıram: “Qafqaz”, “And”, “Kordiller”, “Alp”.

Azərbaycan Respublikasında yerləşən Qafqaz dağlarının gözəllikləri haqqında məlumat verirəm. Dağların rekreasiya və turizm imkanlarını onların nəzərinə çatdırıram. Xüsusilə son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işləri qeyd edirəm.

Qəbələ Tufandağ və Qusar Şahdağ turizm komplekslərinin istifadəyə verilməsi, hər iki zirvəyə çəkilən kanat yolunun əhəmiyyətini diqqətə çatdırıram.

Qruplara aşağıdakı suallarla müraciət edirəm:

- Dağlar yaşına görə neçə qrupa bölünür?
- Mənşeyinə görə dağların hansı qrupları var?
- Materiklər üzrə dağları qruplaşdırın.
- Xəritədə vulkanları təpib onların coğrafi koordinatlarını təyin edin.

Uşaqlar bu mövzu ilə bağlı VI sinfin uyğun bölməsi üzrə müəyyən biliklərə malikdirlər. Onlar həmin suallara cavab vermək üçün keçmiş biliklərdən istifadə edirlər. Qruplar suallara cavab hazırladıqdan sonra hər bir qrupun cavabları ayrı-ayrılıqla müzakirə olunur.

Ümumi ləşdirmə nəticəsində təxminən belə bir cavab formalıdır: Dağlar yaşına görə iki qrupa: cavan və qədim dağlara bölünür. Cavan dağlar hündür və kəskin parçalanmış olur. Qədim dağlar isə xarici qüvvələrin təsiri ilə dağlığından hündürlükleri az olur, nisbətən zəif parçalanır.

Mənşeyinə görə dağların qrupları aşağıdakı kimidir: tektonik və vulkanik. Tektonik dağlar “qırışq”, “faylı”, “qırışq-faylı” qruplarına bölünür.

Sonra şagirdlərə belə bir tapşırıq verilir: Materiklər üzrə dağları qruplara ayırin. Şagirdlər fəaliyyətdə olan və sönmüş vulkanları xəritələrdə qeyd edirlər.

Dərs prosesində qruplara test sualları da təqdim edirəm.

Test 1. Dağların ən uca hissəsi necə adlanır?

- A)yamac B)ətək C)əşirrim D)zirvə

Test 2. Ətək və zirvəsi arasında hündürlük fərgi 200 m olan relyef forması nə adlanır?

- A)yayla B)yüksəklik C)təpəli düzənlilik D)dağ

Test 3. Hündürlüyü görə dağlar neçə qrupa bölünür?

- A)3 B)5 C)2 D)4

Test 4. Qafqaz dağları hansı materikdə yerləşir?

- A)Afrika B)Cənubi Amerika C)Avrasiya
D)Avstraliya

Qrupları qiymətləndirmək üçün meyar cədvəli hazırlayıram. Onların fəaliyyətini bu meyar cədvəlinə əsasən qiymətləndirirəm.

Meyarlar Qruplar	Təqdimetmə	Təpsirin vaxtında yerinə yelirma	Təpsirin tam və düzgün yerinə yelirma	Əməkdaşlıq	Yekun
Qafqaz	+	+	+	+	+
Alp	-	+	-	+	++
And	+	-	+	+	+
Kordiller	+	+	-	-	--